

Bəzi hallarda
xarici ölkələrə
səfər edən insanların
pasportları alınır.

UNUTMAYIN!

Pasportu və digər sənədləri
heç kəsə verməyin! Həmin
sənədlər göstərilənlə, yalnız
suretləri təqdim edilə bilər. Yaxşı
olar ki, pasportun surətini çoxaldıb
bir-neçə yerdə saxlayasınız.

İnsan alverinin qurbanlarına yardım

İnsan alverinin qarşısının alınması və qurbanlara
kömək məqsədi ilə yaradılmış, həftənin bütün günləri
24 saat ərzində respublika ərazisində ödənişsiz
xidmət göstərən, dünyanın hər bir ölkəsindən zəngləri
qəbul edən "Qaynar xətt" telefon xidməti
(tel: 152 və (+99412) 562-21-12) fəaliyyət göstərir.

Təhlükə anında zəng et:

152 və ya (+99412) 562-21-12

Buklet "İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası ilə bağlı Tədbirlər Planı"nın (2009-2013-cü illər) "11ç" bəndinin həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Bukletdə dərc olunanlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdaresi ilə razılışdırılmışdır.



Bakı, AZ1122, H. Zərdabi küç., 96
Tel: 431-60-88, Faks: 430-52-85
office@isim.az www.isim.az

İnsan alverinin əsas qurbanları qadınlar və
uşaqlardır. Həmcinin qaçqınlar və digər didərgin
düşmüs şəxslər, əhalinin yoxsul təbəqəsi
bu risk qruplarına daxildir. Təhsilalmanın,
işlə təmin olunmanın və gələcəyə əminlik
hissinin qarşısını alan faktorlar, ailə və
icma dəstəyinin olmaması bu təhlükəni
törədən səbəblərdəndir.



**İnsan alverinə qarşı
birgə mübarizə aparaq!**

İnsan alveri


Əsrimizin qlobal problemlərindən biri də insan alveridir. İnsan alveri bütün dünya ölkələrində rast gəlinən ən geniş yayılmış cinayətlərdən hesab olunur, milli və beynəlxalq qanunvericiliklə qadağan edilir.

Bu cinayet, insan hüquqlarını pozmaqla yanaşı, ailə və cəmiyyətin dağılımasına yol açır, mütəşəkkil cinayətkarlığa rəvac verir, ölkələri insan kapitalından məhrum edir, ictimai sağlamlığı zəiflədir, böyük iqtisadi zərərlərə səbəb olur.

Azərbaycanda bu növ cinayətlərin vaxtında aşkarlanması, qarşısının alınması, həyata keçirilən mübarizə tədbirlərinin gücləndirilməsinə dövlət səviyyəsində böyük diqqət göstərilir.

İnsan alveri əsasən:

- Cinsi istismar;
- Əmək istismarı, o cümlədən uşaq əməyinin istismarı;
- İnsanların daxili orqanlarının alqı-satqısı;
- Dilənciliyi sövq etmə və s. məqsədlərlə edilir.



İnsan alverinin qurbanı hər kəs ola bilər. ALDANMAYIN!

İnsan alveri çox zaman transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirilir. Bu qrupların nümayəndəleri müxtəlif hiylələrə əl atır, özlərini xarici və ya yerli işədüzəltmə firmasının, nikah agentliyinin əməkdaşı kimi qələmə verirlər. Xarici görünüşünə görə başqalarından seçilməyən bu insanlar çox nəzakətli, qayğıkeş və həssas davranışa bilerlər.

Diqqət! Şişirdilmiş vədlər verən hər-hansı elan və ya təklifi ehtiyatla yanaşmaq lazımdır.

İşləmək, təhsil almaq, səyahət etmək, habelə xarici vətəndaşla nikah bağlamaq üçün xaricə gedərkən müraciət etdiyiniz firmanın sənədləri və iş təcrübəsi ilə yaxından tanış olmalı, lisenziyasının olub-olmamasını öyrənməlisiniz.

Yadda saxlayın!

Vətəndaşlığından asılı olmayaraq fiziki şəxslərin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş və xüsusi icazəsi (lisenziya) olmayan yerli və ya xarici təşkilatın Azərbaycan vətəndaşlarını ölkədən kənardə işlə təmin etmək hüququ yoxdur.

- Əgər Sizə xaricdə iş, təhsil və ya ailə qurmaq üçün təkliflər edilirsə, bu, mütləq hər hansı rəsmi müqavilə əsasında yerinə yetirilməlidir.
- Müqavilə mütləq ana dilində, Sizin aydın başa düşəcəyiniz şəkildə yazılmalı və xaricdə görəcəyiniz iş haqqında ətraflı məlumatı özündə əks etdirməlidir.
- Müqavilənin şərtləri ilə bağlı hüquqşunas məsləhəti almağınız məqsəd uyğundur.
- Hər-hansı firma adından Sizə xarici ölkələrdən birində iş təklif edən şəxsin adını, soyadını öyrənin. Ondan təmsil etdiyi firmanın ona verdiyi vəsiqə, etibarname və müqavilə ilə maraqlanın. Belə sənədlər, adətən, firmanın təmsil edən şəxsin adına verilir və orada həmin şəxsin məhz xarici ölkələrə işçi toplaması haqqında bənd göstərilir.
- Getdiyiniz ölkədəki Azərbaycan səfirliyinin və ya konsulluğunun telefon nömrələrini öyrənin.

